

AZƏRBAYCANDA YANAR ŞİSTLƏRƏ DAİR TƏSƏVVÜRLƏRİN TƏKAMÜL DÖVRLƏRİ VƏ ONLARIN PRAKTİKİ ƏHƏMİYYƏTİ

O.R.Abbasov, A.N.Məmmədova

*Azərbaycan MEA Geologiya İnstitutu
AZ1143, Bakı, H. Cavid prospekti, 29A*

Azərbaycanda yanar şistlərə dair təsəvvürlərin təkamülünün bir əsrlik tarixi vardır və onların öyrənilmə dövrü üç mərhələdən ibarət olmuşdur. Əsasən sonuncu – üçüncü mərhələdə aparılan tədqiqatlar yanar şistlərin əmələ gəlməsi və sahə boyu paylanması, regionun tektonik-struktur quruluşu və neftəmələgəlmə prosesində rolunun aydınlaşdırılmasına həsr olunmuşdur. Yanar şistlərin mənimsənilməsinin praktiki əhəmiyyətinin mahiyyətini aydınlaşdırmaq üçün xarici ölkələrdə onların tədqiqinin təkamülü və bizim ölkədən fərqli olaraq, istifadəsinin əsrlik tarixi ilə Azərbaycanda bu şistlərə olan münasibət müqayisə olunmuş və güman edilmişdir ki, belə bir müqayisə indiki dövrdə ölkəmizdə yanar şistlərin mənimsənilməsinin praktiki əhəmiyyətini şərtləndirəcəkdir.

Sərqi Azərbaycan ölkəmizin və dünyanın geologiya tarixində özünəməxsus təbii geoloji abidələri (palçıq vulkanları), mürəkkəb tektonik-geoloji quruluşu və təbii sərvətləri olan nadir region kimi tanınır. Əksər alımlar bu regionu potensial karbohidrogen saxlayan ərazi baxımından tədqiq etmiş və bunun da nəticəsi olaraq, özündə böyük ehtiyata malik və alternativ sayılı biləcək enerji resursları – yanar şistləri saxlayan region səviyyəsində öyrənilməsi qənaətbəşx olmamışdır. Çoxtəyinatlı istifadə palitrasına və ehtiyatına görə yanar şistlərin öyrənilməsi böyük əhəmiyyət kəsb edir (dunya praktikası) və Azərbaycanda onların geniş intişar tapması məhz bugünkü tədqiqini zəruriləşdirir. Yanar şistlər ölkəmizdə əsrlik öyrənilmə tarixinə malik olsa da, onların tədqiqinin təkamülü zəngin karbohidrogen ehtiyatlarının öyrənilmə təkamülü ilə rəqabət apara bilməmişdir.

Ümumiyyətlə, Azərbaycanda yanar şistlərə dair təsəvvürlərin təkamül dövrlərinin dinamikasını nəzərdən keçirsək, heç şübhəsiz ki, mövcud təkamül dövrlərini üç mərhələyə ayırmak olar.

İlk mərhələ Birinci Dünya müharibəsinə qədər olan zaman intervalını əhatə edir ki, o dövrdə bu istiqamət üzrə aparılan tədqiqat işlərini V.V.Veberin (1939) adı ilə bağlamaq olar. Müəllif bu məsələyə həsr etdiyi fundamental əsərində Mərkəzi və Sərqi Qobustanın yanar şistləri haqqında müəyyən təsvirlər vermişdir.

İkinci mərhələdə isə R.H.Sultanovun (1948) apardığı tədqiqat işləri diqqəti cəlb edir. Cənub-Sərqi Qafqazda apardığı elmi-tədqiqat işlərində

yanar şistlərə aid o dövrdə məlumat mənbəyi kimi qəbul olunan geniş bir hesabat hazırlanmışdır və digər müəlliflərdən fərqli olaraq, yanar şistlərin geokimyasına, litologiyasına nisbətən fikir vermiş və mövcud olan bütün məlumatları sistemləşdirmişdir. Ə.Ə.Əlizadənin həmmüəlliflərlə (1962) Azərbaycanın yanar şistlərinə dair çap etdirdiyi məqaləsi də maraq doğuran əsərlər sırasındadır. Bu mərhələdə S.H.Salayev və həmmüəllifləri (1990) tərəfindən yazılmış “Azərbaycanın neftli qumları və yanar şistləri” monoqrafiyası da sanballı elmi əsər sayılmalıdır. Müəlliflər əvvəlki tədqiqatları təhlil etmiş və bəzi məsələlərə tənqidi yanaşmışlar.

Üçüncü mərhələ isə son on ildə bu istiqamətdə aparılan elmi və praktiki əhəmiyyət kəsb edən əsərlər məcmusundan ibarət olan bir dövrdür. Bu mərhələdə AMEA Geologiya İnstitutunun “Palçıq vulkanizmi” şöbəsinin əməkdaşlarının apardıqları elmi işlər yanar şistlərin hərtərəfli tədqiqinə əsaslanmış, onların fiziki-kimyəvi, geokimyəvi və texnoloji xüsusiyyətləri ayrı-ayrı yataq və təzahürlər üzrə araşdırılmış, digər regionlar üzrə sahə və kəsiliş boyu paylanması qanunauyğunluqları müəyyən edilmiş, onların əmələ gəlməsində regionun geoloji-tektonik xüsusiyyətlərinin rolu aydınlaşdırılmış və həmçinin proqnoz ehtiyatları hesablanmışdır. Bu tədqiqatların nəticələri Ad.A.Əliyev, Ə.Ə.Bayramov, İ.S.Belov, A.C.İbadzadə və başqalarının (2000, 2002) elmi əsərlərində işıqlandırılmışdır. O.R.Abbasov və A.N.Məmmədova Azərbaycanda yanar şistlərin

ən çox intişar tapdığı Qobustan rayonunun şistlərini (palçıq vulkanlarının yer səthinə çıxartdığı yanar şistlər də daxil olmaqla) tədqiq etmiş, onların öyrənilməsində böyük təcrübi əhəmiyyətə malik yeni məlumatlar almışlar. Yanar şistlərin əmələ gəlməsi və sahə boyu paylanmasında regionun geoloji-tektonik xüsusiyyətləri böyük rola malikdir (Алиев, Байрамов, 2000). Bu xüsusiyyətləri də nəzərə alaraq, onlar yanar şistlərin geokimyəvi məlumatlarına istinadən sahəvi və kəsiliş üzrə paylanması qanuna uyğunluqlarını müəyyənləşdirmişlər (Мамедова, 2000; 2002; 2003; Abbasov, 2006; 2008). Aparılmış tədqiqatlar görə, belə bir nəticəyə gəlinmişdir ki, yanar şist yataq və təzahürləri əsasən məkanca Bayana-ta mikrobloku ərazisində (paravtoxtonda) yayılmışdır. Bu isə onunla izah olunur ki, şistlər – üstdə alloxton örtüyü və altda avtoxton kütləsi arasında sıxılıb qalmış, müəyyən geoloji vaxt ərzində toplanmış üzvi qalıqlar saxlayan çöküntülər toplumu olub, hər iki tərəfdən sıxılaraq metamorfizmə (dinamometamorfizmə) uğramış və nəticədə şistləşmə prosesi keçərək müasir yanar şist yataq və təzahürlərini əmələ gətirmişlər (1-ci şəkil). Müəlliflər Qobustanın yanar şistlərinin məkanca paylanmasında belə bir qanuna uyğunluq müşahidə etmişlər ki, istinasız olaraq yanar şist yataqları həm say etibarilə, ehtiyat baxımından və həm də geokimyəvi səciyyələrinə görə (üzvi maddələrlə zənginlik) regionun şənub-şərqində intişar tapmışdır.

Nəticə kimi qeyd olunur ki, Qobustanın bu sahəsində yanar şistləri əmələ gətirən üzvi maddələrin kütləsi çoxluq təşkil etmiş, onların toplanması üçün fasial və paleocoğrafi şərait əlverişli olmuşdur (lil fasiyalı çöküntülərin tərkibində üzvi maddələrin bolluğu və bu çöküntülərin toplanması üçün əlverişli olan dənizkənarı dayaz və genişsahəli körfəz, kontinental laquinaların varlığı və eyni zamanda, suyun dinamikasının zəif olması və s.). Bu, öz növbəsində, qısamüddətli geoxronoloji fasılərlə (ən intensiv orta eosendə, nisbətən zəif – üst maykopda, zsif – orta miosendə və meotisdə) yanar şist materialının toplanması ilə burada yataq və təzahürlərin əmələ gəlməsinə imkan vermişdir. Regionun şimal-qərb istiqamətində, çox güman ki, kontinental şərait hökm sürmüş, burada yanar şistlərin əmələ gəlməsi üçün lazımı paleocoğrafi şərait əhəmiyyətli dərəcədə əlverişli olmamış və buna görə də bu sahədə yanar şist yataq və təzahürlərinin pay-

lanması cüzilik təşkil etmişdir.

Yanar şistlərə dair araşdırmalar analoji tədqiqatlarla hal-hazırda da davam etdirilir və son zamanlar yeni püşkürmüş palçıq vulkanlarının məhsullarında rast gəlinən yanar şistlər öyrənilərək yeni məlumatlar alınmışdır. Belə ki, Abşeronda 2009-cu ildə püşkürmüş Güzdək-Bozdağlı palçıq vulkanının yanar şistlərində üzvi maddənin miqdarı 31,03% müəyyənləşdirilib və piroliz zamanı nümunələrdən 18,28% ağır və 14,58% yüngül karbohidrogen alınmışdır. Daha maraqlı fakt Lökbatan palçıq vulkanının 4 fevral 2010-cu il püşkürməsindən sonra aşkarlanıb. Püşkürmədən sonra yanar şist nümunələri geokimyəvi analiz olunaraq, diatom çöküntüləri ilə əla-qədar şistlərdə üzvi maddələrin miqdarı 16,87%, eosen çöküntülərində rast gəlinən şistlərdə isə 31,27% təşkil etmişdir. Belə bir nəticə yanar şistlərin tərkibindəki üzvi maddələrin dərinliyə getdikcə dəyişməsi (artması) müstəvisindən əlverişli sayılmalıdır.

Qobustanda 2010-cu ildə püşkürmüş Çapılmış, Şəkixan qrupu, Ağnohur, Ayazaxtarma vulkanlarının yeni məhsullarından yanar və süxur şist nümunələri götürülərək tədqiq olunmuş və müəyyən qanuna uyğunluqlar izlənilmişdir. Sıx-zəirli vulkanının 13 mart 2011-ci il tarixli püşkürməsindən sonra yer səthinə çıxardılan məhsulları arasında rast gəlinən yanar şist nümunələrinin pirolizi zamanı ($550-800^{\circ}\text{C}$) kerogen hissədən yalnız yüngül karbohidrogenlər alınmışdır. Bunula yanaşı, aparılmış tədqiqatlarla yanar şistlərin tərkibində olan üzvi maddənin genezisi haqqında da maraqlı məlumatlar əldə olunmuşdur.


Ümumiyyətlə, son mərhələdə davamlı olaraq aparılan elmi-tədqiqat işlərinin istiqaməti laboratoriya şəraitində geokimyəvi tədqiqatlarla öyrənilmiş eosen yaşılı şistlərin neftəmələğəlmə prosesində rolunu araşdırmağa yönəldilmişdir. Belə ki, eosen çöküntülərində müəyyən olunmuş üzvi maddələrin miqdarı və ekstraksiya nəticəsində alınan yeni məlumatlar sonrakı tədqiqatların bu istiqamətdə aparılması şərtləndirir. Tədqiqatların bu istiqamətdə aparılması müasir geologiyanın dərinlikdə karbohidrogen yataqlarının axtarışı problemi ilə də üst-üstə düşür.

Yanar şistlərin mənimsənilməsinin praktiki əhəmiyyətinin mahiyyətini aydınlaşdırmaq üçün, yaxşı olardı ki, xarici ölkələrdə yanar şistlərdən istifadənin əsrlik tarixi və onların tədqiqinin təkamülünü Azərbaycanda yanar şistlərə olan mü-


nasibətlə müqayisə edək. Çox güman ki, belə bir interpretasiya indiki dövrədə ölkəmizdə şistlərin mənimsənilməsinin praktiki əhəmiyyətini şərtləndirəcəkdir (2-ci şəkil).

Yanar şistlərdən dünya miqyasında istifadəsi (mədən üsulu ilə) 1880-ci ildən (Şotlandiyada) başlayaraq indiyə qədər artan dinamika ilə inkişaf edir və bir çox ölkələr onları müxtəlif məqsədlərlə geniş istismar edirlər. İlk müasir şist mədəni Franzada mövcud olmuşdur. Estoniya və Çin İkinci

Dünya müharibəsindən sonra yanar şistlərdən genişləyinatlı istifadə dövrünə qədəm qoydu. 1973-cü ildə dünyada neft böhranı hiss olunmağa başladı və bir sıra ölkələr yanar şistlərdən istifadə imkanlarını genişləndirdilər. Belə bir dinamika 2000-ci ilə qədər artan tendesiya ilə davam etdi və sonradan səngidi. 2000-ci ildən sonra yanar şistlərə yeni münasibət formallaşmağa başladı və bunun da ilkin səbəbləri artıq şistlərin çoxistiqamətli istifadə potensialının məlum olması ilə izah olunurdu.



1-ci şəkil. Qobustanın geoloji-tektonik xüsusiyyətləri ilə əlaqədar yanar şistlərin yayılma sahələri
Yanar şist təzahürleri: 1 – Mayaş muldası, 2 – Nabur-Qaracüzlü, 3 – B. Siyəki, 4 – K. Siyəki, 5 – Siyekiarası, 6 – Cəngidəğ, 7 – Cəngiçay, 8 – Cəirli-Bozaxtarma, 9 – Bayanata-Süngürdağ, 10 – Şixzərli



2-ci şəkil. Yanar şistlərin ölkələr üzrə mənimsənilmə dinamikası (1880-2010-cu illər)

Belə ki, 2008-ci ildə Braziliya, Çin və Estoniyanın sənayesində yanar şistlər geniş istifadə olunmuş, sonralar bu proses Rusiya, Almaniya və İsraildə də davam etdirilmişdir. Bir sıra digər ölkələr özlerinin yanar şist ehtiyatlarını hesablamış və hətta eksperimental zavodlar da inşa etmişlər. Yanar şistlərdən hazırda neft xammallı kimi istifadə praktikası Estonia, Brazilya və Çində, elektrik stansiyası kimi istifadə olunması Estonia, Çin, İsrail və Almaniyada, sement istehsalı Estonia, Almaniya və Çində, kimya sənayesində istifadəsi Estonia, Rusiya, Çin və s. ölkələrdə mövcuddur. Misir və İordaniya yanar şistlərlə, Kanada və Türkiyə kömürlə birlikdə yanar şistləri yandırmaqla işləyəcək elektrik stansiyalarının tikintisini planlaşdırılmışlar.

Estoniyada 2007-ci ildə ölkənin 95% elektrik enerjisini təmin edən, elektrik və yanacaq gücü 765 Mvt və əsas xammal mənbəyi yanar şist olan Narva elektrostansiyası fəaliyyət göstərir. 14 yanvar 2011-ci ildə Fransanın enerji şirkəti Alstom Estonianın mövcud elektrostansiyasının yanında yeni elektrostansiya tikmək üçün estonlarla kontrakt imzalayıb. Kontraktın ümumi dəyəri 950 milyon avro təşkil edir. Razılışmaya əsasən, 2012 və 2015-ci illərdə elektrostansiyanın I

və II blokları tikilib istismara təhvil veriləcəkdir.

Dünyada yanar şistlərə bu qədər önem verilərkən Azərbaycanda onların tədqiqi və istifadəsi üçün bütün imkanlardan lazımı səviyyədə istifadə edilmir. Azərbaycanın yanar şistlərinin əsas geokimyəvi göstəriciləri digər ölkələrin şistləri ilə eyni parametrlər üzrə müqayisə edilmişdir (cədvəl). Respublikamızın ərazisində mövcud olan Quba, Diyallı, Böyük və Kiçik Siyəki, Cəngiçay, Cəngidəğ, Keçəllər kimi yataqların yanar şistləri yuxarıda adları çəkilən ölkələrdən yalnız Estonianın şistlərindən cüzi geri qalır (İbadzadə, Abbasov, 2008).

Aparılan təhlillərə görə, hazırda ölkə daxilində, heç şübhəsiz ki, yanar şistlərdən - kiçik elektrik stansiyalarının tikilməsində (Estoniya, Çin, İzrail və s. modeli), sement istehsalında (Estoniya, Almaniya və Çin və s. modeli), gübrə istehsalında (Estoniya, İsveçrə modeli), tibbi ləvazimatların hazırlanmasında (Çin modeli) və s. istifadə etmək mümkündür. Bir alternativ yanaçaq-enerji və xammal resursları kimi yanar şistlər haqqında sadalanan bütün fikirlər ölkəmiz üçün onların praktiki əhəmiyyətini artırın faktordur.

Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda yanar şistlərə dair təsəvvürlərin təkamülünün bir əsrlik tarixi vardır və onların öyrənilmə dövrü üç mərhələdən ibarət olmuşdur. Əsasən sonuncu – üçüncü mərhələdə aparılan tədqiqatlar yanar şistlərin əmələ gəlməsi və sahə boyu paylanmasında regionun tektonik-struktur quruluşunun əhəmiyyətli rol oynadığını göstərir. Yanar şistlərin (əsasən eosen yaşılı) tərkibində müəyyən edilmiş üzvi maddələrin miqdarı və digər geokimyəvi tədqiqatların son məlumatları neftmələğelmə prosesində (yerin daha dərin qatlarında) onların tədqiqini zəruriləşdirir və bu cəhd müasir geologiya elminin dərinlikdə karbohidrogen ehtiyatlarının axtarışı problemi ilə üst-üstə düşür.

Azərbaycanın yanar şistlərinin xarici ölkələrin yanar şistləri ilə geokimyəvi müqayisəsi

Ölkələr	Üzvi maddə, %	Kükürd, %	Kül, %	Istilik törətmə qabiliyyəti, mC/kq
Azərbaycan	15,0-31,0	0,4-1,2	65,0-85,0	6,0-12,0
Xarici ölkələr	12,0-28,0	0,7-6,0	51,0-79,0	4,0-10,5

Xarici ölkələrdə yanar şistlərin tədqiqinin təkamülü, ölkəmizdən fərqli olaraq, istifadəsinin əsrlik tarixi ilə Azərbaycanda yanar şistlərə olan münasibətin müqayisəsi, çox güman ki, indiki dövrdə bu tip yanacaq-enerji və xammal resursunun mənimsənilməsinin praktiki əhəmiyyətini şərtləndirir. Sadalanın hər iki məsələnin həlli vəhdət təşkil etməklə karbohidrogen ehtiyatını zənginləşdirmək, onun istifadəsində qənaətə yol vermək və çoxtəyinatlı istifadəyə malik yanar şistləri tədqiq etmək baxımından yeni yanacaq-enerji və xammal resursu kimi onların yaxın gələcəkdə istismarının vacibliyini özündə ehtiva edir.

ƏDƏBİYYAT

- ABBASOV, O.R. 2006. Qobustanın yanar şistlərinin geoloji-geokimyəvi tədqiqi. *AMEA aspirantlarının elmi konfransının materialları*, 425-431.
- ABBASOV, O.R. 2008. Qobustanın yanar şist yataq və təzahürlərinin kəsiliş və sahə boyu paylanması qanuna uyğunluqları. *AMEA Gənclərin İnteləktual İnkışaf Mərkəzi, Azərbaycan gənc alim, aspirant və magistrler cəmiyyəti*, 1, 62-66.
- İBADZADƏ, A.C., ABBASOV, O.R. 2008. Qobustanın yanar şistlərinin geokimyası və piroliz məhsullarının tətbiq sahələri. *AMEA Geologiya İnstitutunun əsərləri*, 36, 58-67.
- ALIEV, Ad.A., BELOV, I.S., ALIEV, G-M.A. 2000. Gorю-

- chie slanцы miocenea Azərbaydjana. *AHZ*, 5, 7-11.
- ALIEV, Ad.A., BELOV, I.S., IBADZADE, A.D. 2002. Gorюchie slanцы Azərbaydjana (geologiya, geoхimия и перспективы их использования). *Tr. Instituta geologii NANA*, 30, 5-24.
- ALIEV, Ad.A., BAYRAMOV, A.A. 2000. Nekotorye aspekty tектонiki грязевулканических зон Гобустана. *Izv. AH Azərbaydjana. Nauki o Zemle*, 1, 129-131.
- ALI-ZADE, A.A., AHMEDOV, G.A., ZEYNALOV, M.M. 1962. Gorюchie slanцы Azərbaydjana. *AHZ*, 1, 5-8.
- WEBER, B.V. 1939. Проблема нефтеносности Палеогеновых и Миоценовых слоев Кобыстана. *Tr. NGRI*, A., 110, 37.
- MAMEDOVA, A.H. 2000. Geologo-geoхimicheskie osobennosti produktov izverжений грязевых вулканов Гобустана. *Geolog Azərbaydjana. Nauchnyj bulleťen*, 5, 159-162.
- MAMEDOVA, A.H. 2002. O новых извержениях грязевых вулканов Гобустана. *Trudy Instituta geologii NANA*, 30, 113-122.
- MAMEDOVA, A.H. 2003. Геохимические особенности грязевулканической брекции Южного Гобустана. В материалах *IX Respublikanskoy nauchnoj konf. aspirantov i molodykh issledovatelyej (11-12 iyunya)*, 230-231.
- SAŁAEV, C.G., KRAVCHINSKIY, Z.Y., SELIMXANOV, A.I. i dr. 1990. Нефтеносные пески и горючие сланцы Azərbaydjana. Элм. Bakı. 129.
- SULTANOV, R.G. 1948. Горючие сланцы юго-восточного Кавказа и геологические условия их распределения. Фонды Института геологии НАНА. 112.

Məqələyə AMEA-nın müxbir üzvü Ə.Ə.Feyzullayev rəy vermişdir